

**Azərbaycan Respublikasının 2023-cü il
dövlət büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 min manat, xərcləri 33 353 278,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

	Gəlirlərin mənbələri	Məbləğ (manatla)
2.1.	Fiziki şəxslərin gəlir vergisi	1 680 000 000,0
2.2.	Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi	6 417 000 000,0
2.3.	Hüquqi şəxslərin torpaq vergisi	46 000 000,0
2.4.	Hüquqi şəxslərin əmlak vergisi	302 800 000,0
2.5.	Əlavə dəyər vergisi	6 042 446 000,0
2.5.1.	Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi	3 228 146 000,0
2.6.	Sadələşdirilmiş vergi	278 600 000,0
2.7.	Aksizlər	1 377 750 000,0
2.7.1.	Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər	176 750 000,0
2.8.	Yol vergisi	135 900 000,0
2.8.1.	Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi	50 000 000,0
2.9.	Mədən vergisi	160 400 000,0
2.10.	Gömrük rüsumları	1 348 382 000,0
2.11.	Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansa satış qiyməti arasındakı fərqdən yığımlar	112 000 000,0
2.12.	Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar	1 870 000,0
2.13.	Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər	321 210 000,0
2.14.	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfərtin yuxarı həddi)	11 280 000 000,0

2.15.	Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar	20 000 000,0
2.16.	Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar	10 000 000,0
2.17.	Dövlət rüsumu	272 000 000,0
2.18.	Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar	22 000 000,0
2.19.	Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar	726 500 000,0
2.20.	2023-cü il yanvarın 1-ə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun vəsaitinin qalığı	9 028 925,0
2.21.	Sair daxilolmalar	210 091 075,0

Maddə 3. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

(manatla)

3.1.	Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları	349 420 725,0
3.1.1.	yol vergisi	135 900 000,0
3.1.2.	mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi	6 000 000,0
3.1.3.	idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər	60 120 000,0
3.1.4.	idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu	90 460 000,0
3.1.5.	Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu	15 500 000,0
3.1.6.	nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu	22 500 000,0
3.1.7.	sair daxilolmalar	9 911 800,0
3.1.8.	2023-cü il yanvarın 1-ə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun vəsaitinin qalığı	9 028 925,0

Maddə 4. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracıla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Maddə 5. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

5.1. bu Qanunun 9-cu maddəsi ilə 2023-cü il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi

(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid edilənlərdən başqa);

5.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının gəlirləri tam həcmdə.

Maddə 6. Bu Qanunun 9-cu maddəsi ilə 2023-cü il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Maddə 7. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

	Xərclərin istiqamətləri	Məbləğ (manatla)
7.1.	Ümumi dövlət xidmətləri	3 808 230 483,0
7.1.1.	qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti	1 568 845 483,0
7.1.2.	beynəlxalq münasibətlər	472 400 000,0
7.1.3.	xarici yardımlar	13 500 000,0
7.1.4.	elm	228 473 485,0
7.1.5.	seçkilərin keçirilməsi və statistika tədbirləri	30 531 015,0
7.1.6.	büdcələrarası transfertlər	489 480 500,0
7.1.6.1.	Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfərtin yuxarı həddi)	482 430 500,0
7.1.6.2.	yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya	5 500 000,0
7.1.6.3.	yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya	1 550 000,0
7.1.7.	dövlət borcu	1 005 000 000,0
7.2.	Müdafiə və milli təhlükəsizlik	5 331 211 093,0
7.2.1.	müdafiə qüvvələri	2 403 371 104,0
7.2.2.	milli təhlükəsizlik	375 354 411,0
7.2.3.	sərhəd xidməti	470 810 792,0
7.2.4.	müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar	4 468 052,0
7.2.5.	müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər	2 077 206 734,0
7.2.5.1.	xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər	2 070 000 000,0
7.3.	Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq	2 762 927 411,0

7.3.1.	məhkəmə hakimiyyəti	145 670 155,0
7.3.2.	hüquq mühafizə	2 080 007 652,0
7.3.3.	prokurorluq	124 099 833,0
7.3.4.	məhkəmə qərarlarının icrası	10 000 000,0
7.3.5.	hüquqi yardım	5 027 916,0
7.3.6.	məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər	398 121 855,0
7.4.	Təhsil	4 423 102 969,0
7.4.1.	məktəbəqədər təhsil	404 836 101,0
7.4.2.	ümumi təhsil	2 099 097 992,0
7.4.3.	peşə təhsili	64 168 651,0
7.4.4.	orta ixtisas təhsili	86 714 719,0
7.4.5.	ali təhsil	70 606 841,0
7.4.6.	əlavə təhsil	11 840 755,0
7.4.7.	təhsil sahəsində tətbiqi tədqiqatlar	6 887 646,0
7.4.8.	təhsil sahəsində digər müəssisə və tədbirlər	1 678 950 264,0
7.5.	Səhiyyə	1 906 389 453,0
7.5.1.	poliklinikalar və ambulatoriyalar	1 802 885,0
7.5.2.	xəstəxanalar	171 384 285,0
7.5.3.	səhiyyə sahəsində tətbiqi tədqiqatlar	2 517 963,0
7.5.4.	səhiyyə sahəsində proqramlar və digər xidmətlər	1 730 684 320,0
7.5.4.1.	icbari tibbi sığorta fonduna ayrılan vəsait	1 263 820 170,0
7.6.	Sosial müdafiə və sosial təminat	4 415 877 674,0
7.6.1.	sosial müdafiə	320 557 606,0
7.6.2.	sosial təminat	5 640 585,0
7.6.3.	sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar	50 000,0
7.6.4.	sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər	4 089 629 483,0
7.6.4.1.	dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait	1 467 770 000,0
7.7.	Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət	561 709 598,0
7.7.1.	mədəniyyət və incəsənət sahəsində fəaliyyət	199 184 067,0
7.7.2.	televiziya, radio və nəşriyyat	61 024 113,0
7.7.3.	bədən tərbiyəsi və gənclər siyasəti	46 299 315,0
7.7.4.	mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər	255 202 103,0
7.8.	Mənzil və kommunal təsərrüfatı	350 683 345,0
7.8.1.	mənzil təsərrüfatı	68 212 755,0
7.8.2.	kommunal təsərrüfatı	131 549 090,0

7.8.3.	su təsərrüfatı	9 975 928,0
7.8.4.	mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər	140 945 572,0
7.9.	Kənd təsərrüfatı	1 202 142 802,0
7.9.1.	kənd təsərrüfatı tədbirləri	658 090 000,0
7.9.2.	baytarlıq	47 470 000,0
7.9.3.	meliorasiya	465 832 802,0
7.9.4.	kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər	30 750 000,0
7.10.	Ətraf mühitin mühafizəsi	371 470 009,0
7.10.1.	bioloji zənginliyin qorunması	8 409 770,0
7.10.2.	torpaq və yerquruluşu	18 300 000,0
7.10.3.	hidrometeorologiya tədbirləri	10 241 813,0
7.10.4.	meşə təsərrüfatı	15 496 688,0
7.10.5.	balıqçılıq və ovçuluq	1 595 247,0
7.10.6.	ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi	295 540 906,0
7.10.7.	ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər	21 885 585,0
7.11.	İqtisadi fəaliyyət	6 891 164 445,0
7.11.1.	nəqliyyat və rabitə	366 882 167,0
7.11.2.	iqtisadi və kommersiya fəaliyyəti	56 020 965,0
7.11.3.	tikinti və şəhərsalma	5 651 970 000,0
7.11.3.1.	dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)	2 650 400 000,0
7.11.3.2.	işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası	3 000 000 000,0
7.11.4.	geodeziya və faydalı qazıntılar	9 430 000,0
7.11.5.	yanacaq və enerji kompleksi	3 050 000,0
7.11.6.	iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər	803 811 313,0
7.12.	Əsas bölmələrə aid edilməyən xərclər	1 328 368 718,0
7.12.1.	ehtiyat fondları	610 000 000,0
7.12.1.1.	Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu	500 000 000,0
7.12.1.2.	dövlət büdcəsinin ehtiyat fondu	110 000 000,0
7.12.2.	məqsədli büdcə fondları	349 420 725,0
7.12.2.1.	müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları	349 420 725,0
7.12.3.	valyuta konvertasiyası	4 000 000,0
7.12.4.	əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət	364 947 993,0
7.12.4.1.	dövlət ehtiyatlarının yaradılması	40 000 000,0
7.12.4.2.	fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər	20 000 000,0

7.12.4.3.	ehtiyata və ya istifadəyə buraxılmış hərbiçilərə mənzil kirayəsi ilə bağlı xərclər	12 709 699,0
7.12.4.4.	sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər	292 238 294,0

Maddə 8. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 13 402 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 129 900 000,0 manat, yerli xərclər 769 286 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 12 515 120 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 12 306 000,0 manat məbləğində təsdiq edilsin.

(manatla)

Sıra №-si	Şəhər və rayonların adı	Gəlirlər		Yerli xərclər	Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi	Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi
		Cəmi	o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ			
	Şəhərlər					
1.	Bakı	12 238 830 000	93 347 000	331 839 000	11 813 644 000	0
2.	Gəncə	85 414 000	1 808 000	39 599 000	44 007 000	0
3.	Lənkəran	31 300 000	2 560 000	9 520 000	19 220 000	0
4.	Mingəçevir	32 914 000	65 000	14 566 000	18 283 000	0
5.	Naftalan	8 188 000	2 000	3 476 000	4 710 000	0
6.	Sumqayıt	162 634 000	2 455 000	30 611 000	129 568 000	0
7.	Şəki	32 389 000	1 893 000	8 124 000	22 372 000	0
8.	Şirvan	29 717 000	1 790 000	5 278 000	22 649 000	0
9.	Yevlax	22 355 000	2 753 000	7 785 000	11 817 000	0
10.	Xankəndi					
	Rayonlar					
11.	Abşeron	68 631 000	166 000	10 843 000	57 622 000	0
12.	Ağcabədi	21 887 000	1 732 000	6 363 000	13 792 000	0
13.	Ağdam	8 378 000	35 000	7 000 000	1 343 000	0
14.	Ağdaş	11 874 000	12 000	6 442 000	5 420 000	0
15.	Ağstafa	10 306 000	41 000	5 497 000	4 768 000	0
16.	Ağsu	14 062 000	1 049 000	5 335 000	7 678 000	0
17.	Astara	15 784 000	1 710 000	4 458 000	9 616 000	0

18.	Balakən	9 152 000	1 103 000	4 335 000	3 714 000	0
19.	Beyləqan	14 972 000	33 000	5 022 000	9 917 000	0
20.	Bərdə	17 875 000	61 000	6 980 000	10 834 000	0
21.	Biləsuvar	16 218 000	1 817 000	5 324 000	9 077 000	0
22.	Cəbrayıl	2 214 000	16 000	3 719 000	0	1 521 000
23.	Cəlilabad	12 457 000	35 000	6 963 000	5 459 000	0
24.	Daşkəsən	6 501 000	1 000	3 706 000	2 794 000	0
25.	Füzuli	13 103 000	17 000	7 098 000	5 988 000	0
26.	Gədəbəy	9 085 000	41 000	7 718 000	1 326 000	0
27.	Goranboy	11 139 000	20 000	7 044 000	4 075 000	0
28.	Göyçay	16 059 000	16 000	5 906 000	10 137 000	0
29.	Göygöl	18 728 000	9 000	5 964 000	12 755 000	0
30.	Hacıqabul	8 525 000	12 000	4 547 000	3 966 000	0
31.	Xaçmaz	42 269 000	4 644 000	8 318 000	29 307 000	0
32.	Xızı	4 467 000	5 000	3 320 000	1 142 000	0
33.	Xocalı	900 000	3 000	2 065 000	0	1 168 000
34.	Xocavənd	1 121 000	25 000	2 463 000	0	1 367 000
35.	İmişli	35 329 000	1 711 000	5 792 000	27 826 000	0
36.	İsmayıllı	12 839 100	10 000	6 449 000	6 380 100	0
37.	Kəlbəcər	2 548 000	4 000	4 891 000	0	2 347 000
38.	Kürdəmir	14 257 000	18 000	4 653 000	9 586 000	0
39.	Qax	5 713 000	15 000	5 698 000	0	0
40.	Qazax	18 596 000	15 000	5 974 000	12 607 000	0
41.	Qəbələ	23 691 900	22 000	7 537 000	16 132 900	0
42.	Qobustan	6 046 000	5 000	4 721 000	1 320 000	0
43.	Quba	29 308 000	64 000	8 229 000	21 015 000	0
44.	Qubadlı	5 775 000	4 000	4 221 000	1 550 000	0
45.	Qusar	15 294 000	28 000	5 676 000	9 590 000	0
46.	Laçın	4 128 000	75 000	5 850 000	0	1 797 000
47.	Lerik	4 283 000	5 000	5 439 000	0	1 161 000
48.	Masallı	15 040 000	35 000	8 006 000	6 999 000	0
49.	Neftçala	10 700 000	28 000	5 508 000	5 164 000	0
50.	Oğuz	3 977 000	30 000	3 947 000	0	0
51.	Saatlı	14 003 000	8 000	5 954 000	8 041 000	0
52.	Sabirabad	15 911 000	17 000	5 756 000	10 138 000	0
53.	Salyan	15 867 000	26 000	6 702 000	9 139 000	0
54.	Samux	8 421 000	16 000	4 774 000	3 631 000	0
55.	Siyəzen	7 172 000	17 000	3 834 000	3 321 000	0
56.	Şabran	9 129 000	21 000	4 651 000	4 457 000	0
57.	Şamaxı	20 748 000	14 000	7 255 000	13 479 000	0
58.	Şəmkir	26 316 000	50 000	9 579 000	16 687 000	0
59.	Şuşa	2 616 000	2 000	2 502 000	112 000	0
60.	Tərtər	10 772 000	17 000	7 060 000	3 695 000	0
61.	Tovuz	29 329 000	8 262 000	7 269 000	13 798 000	0
62.	Ucar	8 172 000	21 000	3 839 000	4 312 000	0
63.	Yardımlı	3 412 000	8 000	5 588 000	0	2 184 000

64.	Zaqatala	15 231 000	62 000	6 029 000	9 140 000	0
65.	Zəngilan	2 273 000	3 000	3 031 000	0	761 000
66.	Zərdab	5 655 000	11 000	5 644 000	0	0
	Cəmi	13 402 000 000	129 900 000	769 286 000	12 515 120 000	12 306 000

Maddə 10. Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır.

Maddə 11. Azərbaycan Respublikasının 2023-cü ildə dövlət daxili və xarici borclarına xidmətlərlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin:

(manatla)

11.1.	Daxili dövlət borcu üzrə, o cümlədən:	230 000 000,0
11.1.1.	faiz ödənişləri	230 000 000,0
11.2.	Xarici dövlət borcu üzrə, o cümlədən:	775 000 000,0
11.2.1.	faiz ödənişləri	456 101 343,0

Maddə 12. Azərbaycan Respublikasının 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 300 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 000 000,0 min manat məbləğində təsdiq edilsin.

Maddə 13. Dövlət büdcəsinin icrası prosesində "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Maddə 14. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 579 300,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2023-cü il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçirilsin.

Maddə 15. Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 37 969 346,5 min manat müəyyən edilsin.

Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 13 934 535,0 min manat məbləğində müəyyən edilsin.

Maddə 17. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il